

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ

2018, № 1

Ədəbi əlaqələr

Fəridə VƏLİXANOVA

Filologiya üzrə elmlər doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

**AZƏRBAYCAN YENİ ƏSRİN
DÜNYA MƏDƏNİ MƏKANINDA**

Açar sözlər: tərcümə, Məmməd Arif, yaradıcılıq metodu, nəzəri fikir

Key words: translation, Mamed Arif, creative method, theoretical thought

Ключевые слова: перевод, Мамед Ариф, творческий метод, теоретическое мышление

XX əsr Azərbaycan elminin korifeyi, tənqidçi, ədəbiyyatşunas, tərcüməçi, pedaqoq, nasir, böyük şəxsiyyət, akademik Məmməd Arif Dadaşzadə Məhərrəm oğlu (1904-1975) məqalələrinin birində tərcümə haqqında yazırıdı: “İstər klassik, istərsə də sovet rus ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilməsi, mədəni və tərbiyəvi əhəmiyyətə malik olmaqla bərabər, ümumiyatla, ədəbiyyatımızın və ədəbi dilimizin inkişafına əldüləçə müsbət təsir göstərir ki, bunu qətiyyən nəzərdən qaćırmaq olmaz. Doğrudan da, bir çox elmi-nəzəri əsərlər Azərbaycan dilində sadə və aydın bir şəkildə saşlıdır, hər ayın zamanında Azərbaycan ədəbi dilinin böyük əxəli inkişafının bir nəticəsi kimi qiymətləndirilməlidir. Bu onu göstərir ki, Azərbaycan ədəbi dili böyük bir inkişaf yolu keçərək, lügət tərkibi cəhətdən daha da zənginləşmiş, bütün qüdrəti ilə hərəkətə galib saflaşmış, saqlanmış, daha elastik və ifadəli bir mahiyyət kəsib etmişdir. Puşkinin, Turgenevin, Tolstoyun, Qorkinin və Şoloxovun əsərlərindəki məna və forma gözəlliklərini yazıçılarımız Azərbaycan dilində eks etdirə bilirlərsə, bu, birinci növbədə, Azərbaycan ədəbi dilinin qüdrətini göstərir. Azərbaycan ədəbi dilinin çərçivələri genişlənmiş, rus ədəbi dilinin təsiri ilə bu dilin dərin ehtiyat qüvvələri üzə çıxmış, yeni sözlər, tərkiblər, atalar sözləri və idiomatik ifadələrlə zənginləşmişdir. Bundan başqa tərcümə vasitəsilə

Azərbaycan ədəbiyyatının məfkiurəsi və bədii imkanları da artı, ayrı-ayrı yazıçıların yaradıcılıq metodu, üslubu və sənətkarlıq xüsusiyyətləri də xeyli dəyişir, inkişaf edir.

Çoxdan sübut olunmuşdur ki, bədii tərcümə işi yaradıcılıq işidir, sənətkarlıq işidir” [1, s.23-24].

1954-cü ildə yazılmış bu sətirlər tərcümə işinin, nəzəri fikrinin inkişafına təkan vermiş oldu.

Mədəniyyətlərin qarşılıqlı əlaqəsi, bütövlükdə Azərbaycan mədəniyyətinin obrazalar sisteminin estetik əsasının razavi hərkiyyəti, maydanaya çıxmışdı. Yalnız müqayiseli təhlilin nəticələri Azərbaycan ədəbiyya-

şyndən avval bədii sözün mütləqqi əsərlərində aydınlaşdırılır, bəşəriyyətin inkişafının problemləri, ədəbi-dinamik probleminin qoyular, demokratik mədəniyyətin təşəkkülü gedir. Bu işə öz növbəsində insanların felsefi-tarixi statusunun vahid *homo sapiens* kimi yeni tipinin müəyyənüləşməsinin zəruriyi deiməkdi. Bütün əsasında da dünya ilə insanın mürəkkəb, ziddiyətli konsepsiyanın yaranmasının yeni estetik imkanları açılır. “Bizim müasirlik – saysız-hesabsız nəsillərin yaddaşının zənciri”dir” (Ç.Aytmatov). Mehəz yaddaş insanın viedanının yüksək humanist məqsədlərlə möhkəmənmədən səylərin boşça çıxığı mənəvi koordinat ölçüsü kimi çıxış edir.

“Ələqətindən, irali, gəlir. Bu hərəmdən ədəbiyyatın inkişafı ətibən, vətən, kompleks və s. kimi qəbul edilən, bu gün sistem kimi təyin olunur. Bütün əlaqələr və inkişaf prinsiplərini dəqiqləşdirsek sistemli təhlil nəinki prosesin dərinliyini öyrənmək, eyni zamanda əsərin ədəbiyyatda tutduğu yeri, ən müxtəlif, ierarxiyalı, qorçulaklı əlaqə səviyyələrinə ekstensiv təhlili imkan verir.

Sistemli təhlil ədəbiyyat nəzəriyyəsinin qanuna uyğunluqlarını, metod və faktlarını, eyni zamanda ən mühümü mədəniyyətin digər növləri ilə sistemli əlaqəsini dəqiqləşdirməcəvə və sistemləşdirməcəvə imkan verir.

Türk birliliklərinin müsbət təcrübəsini və keçmiş dövrlərin ağır ziddiyyətlərini öziində olara atdılara təsdiq etmək üçün təhlilin əsasını təsdiq etmək.

sına cəhd göstərisinə. Onun üçün yazırılar ki, həqiqətə və obyektiyliyyətə təsdiqlər. Elə buna görə da keçmiş və “çarəcəsi” adlı türk xəstəyi başa çatı. Həyata bütün sahalarında olduğu kimi, tərcümə sahəsində da bu ad bu gün de işlənir. Hazırda tərcümə məsələlərinə biganəlik var. Ələzuncu mərədə (1959-cu il) S. Vurgunun təşəbbüsü ilə rus dilində nəşr edilmiş ikinci “Azərbaycan poeziyası antologiyası” səviyyəsində tərcümənin təşkili yoxdur. Bu işə müraciət ədəbiyyatımızın mənzərəsini ümumdünya miqyasında küll halında tanıtmağa mane olacaq.

Vaxtilə “Göy qurşağı” və “Dünya” almanaxlarının fars, ərəb, alman, fransız və ingilis dillerində “Dost elli” adlı xüsusi toplunun bu gün nəşrinə imkanın olacağına şübhə adırmış. Mənalıda inanlıcısı François Lé-

*Ellər dünyasının ellər oğluyam.
Bu səs bir şairin vicdan səsidi,
Düşünən bir qəlbin ifadəsidir.
Mən ki, hər gecəni qatdım gündüzə,
Üfliqdə sönməsin ulduzum, ayım!
Sənat vadisində galsın üz-üzə
Sənin Tatyana la mənim Humayim.
(Böyük şairin şərəfinə, avqust, 1936) [2].*

Sonra gələn tərcüməçilər bu məktəbdən bəhrələndilər. İstərdik ki, istedadlı yazıçılarımız “ömürlerinin illərinə yanmadan” (Səməd Vurğun) ümumdünya ədəbiyyatının ən yaxşı nümunələrindən yüksək səviyyəli tərcümələr etsinlər. Azərbaycan dilinin zənginliyi, axarlığı buna imkan verir. “*Ласкавушаң ұлғы мелодия* – музыкального азербайджанского языка” (Q.I.Lomidze) və akademik V.V.Vinoqradovun mühazirələrinin birində dediyi “Среди тюркской группы языков азербайджанский самый нежный, мелодичный язык”, – sözlər dilimizin bütün imkanlara malik olmasına sübutdur.

Yalnız əsl sənət əsərləri tərcümə olunduğu dilə mənsub olan ədəbiyati da zənginləşdirə bilər. Bədii tərcümə istedadlı yazıçıların yaradıcılığında müəyyən yer tutmayınca arzularımız söz olaraq qalacaqdır.

Bu məqsədlə 2004-cü ildə Bakı Slavyan Universitetinin təşəbbüsü ilə çağırılmış yığıncaqda dünya ədəbi fikrinin Azərbaycan dilinə tərcüməsinin müzakirasında 100 cildliyin hazırlanması qərara alındı. Yenə həmin universitetin 29-31 oktyabr 2004-cü ildə təşkil etdiyi “Müqayisəli ədəbiyat” adlı Birinci Beynəlxalq elmi konfransı Türkiyə, Rusiya, Ukrayna, Oazaxıstan tərəfindən XXI əsrin astanasında dünya xalqlarının mədəni irsinin öyrənilməsi yolları araşdırılmışdı. Üç bölmədə gedən iclaslarda “Müqayisəli

Feride Velikhanova

AZERBAIJAN IN THE WORLD CULTURAL SPACE OF THE NEW CENTURY

Summary

Our reality is in the stage of memory of endless generation. The memory being the measure of human's honesty is so spiritual-moral coordinator that if there is no memory, it wouldn't be any efforts to humanistic targets. Azerbaijani national writers that formed on the basis of human's memory create new aesthetic and ethical possibilities to realize the human mind.

Фарида Велиханова

АЗЕРБАЙДЖАН – В МИРОВОМ КУЛЬТУРНОМ ПРОСТРАНСТВЕ НОВОГО ВЕКА

Резюме

Наша современность – это и звенья памяти бесчисленных поколений. Именно память выступает мерой человеческой совести, той нравственной координатой, без которой рассыпаются в прах усилия, не сцементированные высокой гуманистической целью. Выросшие на этой человеческой памятливой основе национальные писатели Азербайджана, открывают новые эстетические, морально-этические, духовно-нравственные возможности Разумного Человека (*Homo sapiens*).